





































### 131. Biliyin növləri hansılardır ?

#### Cavab:

- Deklorativ
- Prosedural
- Konteksual
- Metakognitiv

### 132. Deklarativ bilik nədir ?

**Cavab:** prosesləri və fəaliyyət mərhələlərini etiva etmir. Məlumat xarakterli biliklərdir. Bunların sırasına faktlar, anlayışlar, təriflər, terminologiyalar daxildir

### 133. Prosedural bilik nədir ?

#### Cavab:

- prosesi etiva edir
- bunların sırasına tədqiqat araşdırma, tətbiqetmə, metod, texnika, alqoritmlər daxildir

### 134. Konteksual bilik nədir ?

#### Cavab:

- fəaliyyətin icrası zamanı əldə edilən yeni biliklər
- şəxsin yaratdığı konsepsiyalar, ümumiləşdirmələr nəzəriyyələr, modellər, strukturlar daxildir

### 135. Metakognitiv bilik nədir ?

**Cavab:** idrak məsələlərinin necə həyata keçirilməsi haqqında strateji və refleksiv biliklər daxildir

### 136. Fəaliyyətin növləri hansılardır ?

#### Cavab:

- idraki
- ünsiyyət
- psixomotor

### 137. İdraki bacarıqlar hansılardır ?

#### Cavab:

- tanımaq
- nümunə göstərmək
- fərqləndirmək
- təhlil etmək
- izah etmək
- qaydanı izah etmək
- tərtib etmək
- həll etmək
- hesablamaq

**138. Ünsiyyətin felləri hansılardır ?**

**Cavab:**

- şərh etmək
- rəy bildirmək
- sadalamaq
- təqdim etmək
- reaksiya vermək
- seçimini izah etmək
- adlandırmaq

**139. Psixomotor bacarıqlar hansılardır ?**

**Cavab:**

- Yazmaq
- Quraşdırmaq
- Yapmaq
- Rəqs etmək
- Qaçmaq
- Jest və mimikalardan istifadə etmək

Təhsil Forumu - 2020